

## Loğmanla Şeyirdi

© Azərbaycan Nağılları. 5 cilddə, 5-ci cild.  
Azərbaycan SSR EA Nəşriyyatı, Bakı - 1964

Günlərin bir günü Loğman ilə şeyirdi səyahət eləyə-eləyə bir şəhərə gəldilər. Onlar mənzil tutub rahatlanandan sonra, Loğman şeyirdini bazara göndərdi ki, çorək, yağı, şor alıb gətirsin. Şeyird bazara gedib yağıın qiymətini xəbər aldı.

Ona dedilər:

—Batmanı yüz dinardı.

Soruşdu:

—Çörək neçəyədi?

Dedilər:

—Onun da batmanı yüz dinar.

Soruşdu:

—Bəs şorunu neçəyə verirsınız?

Dedilər:

—Batmanı yüz dinara.

Şeyird bazarda nəyin qiymətini soruşdu, “yüz dinardır”— dedilər. O, sevinə-sevinə ustanın yanına gəlib dedi:

—Nə yaxşı şəhərə gəlmişik. Yüz dinardan baha qiymət yoxdu.

Loğman diqqətlə şeyirdə qulaq asıb dedi:

—Elə isə burda qalmaq olmaz, tez çıxıb getməliyik.

Şeyirdi dedi:

—Nə üçün?

Loğman dedi:

—Bir yerdə ki, yağıla şora fərq qoyulmadı, orda yaşamaq məsləhət deyil.

Şeyird ustasına etiraz elədi. Loğman öz sözünün üstündə dayandı, ancaq hələlik bu şəhərdə qalmağa razılıq verdi. Bir neçə gündən sonra, car çəkildiyini eşitdilər. Məlum oldu ki, bu gün bir nəfəri padşahın əmri ilə asacaqlar. Loğman şeyirdi ilə dar ağacı qurulmuş meydana gəldi. Adamlar toplaşandan sonra, padşah vəzirləri ilə gedib bir tərəfdə oturdu, üzünü müqəssirə tutub dedi:

—Bu saat təqsirlərini bir-bir de, kəndiri öz əlinlə boğazına keçir ki, səni assınlar.

Müqəssir dedi:

—Padşah sağ olsun, mən bağbanam. Bir gün bağda işlədiyim zaman oğruya rast gəldim. Qaçış onu tutmaq istəyəndə, dırmaşış divara çıxdı, güçəyə atılonda yixılıb qıçı sindi.

Məni dustaq edib deilər: "Günah səndədi ki, bağın hasarını uca eləmisən. Divar alçaq olsaydı, oğru hoppananda yixilib qıcı sınmazdı, buna görə səni cəzalandırmaq lazımdı". Padşah:

—Doğrudu, lap doqrudu,— deyə cəzanın düzgün olduğunu təsdiq elədi.

Bağban dedi:

—Padşah sağ olsun, divarı mən hörməmişəm.

Padşah dedi:

—Bəs kim hörüb?

Kişi dedi:

—Bənna.

Padşah dedi:

—Elə isə bağbanı azad eləyib, bənnanı gətirin.

Bağbanı buraxdilar, bənnanı tapıb dar ağacının altına gətirdilər. Cəllad kəndiri hazırlayanda bənna dedi:

—Padşah sağ olsun, günah məndə də deyil

Padşah dedi:

—Bəs kimdədi?

Bənna dedi:

—Şəyirdimdə. Əgər o kərpici çox verməsəydi, mən divarı hündürə qaldıra bilməzdəm.

Padşah əmr verdi şəyirdi tapıb hüzura gətirdilər.

Şəyird yalvardı:

—Kərpic çox verməkdə mənim təqsirim yoxdu,—dedi.

—Bəs kim təqsirkardı?

Şəyird dedi:

—Padşah sağ olsun, mən ustama kərpic verəndə yodan bir arvad keçirdi. Onun qolunda çox qəribə bir qolbağ varındı. Gözüm qolbağa sataşanda, heyran qalib başımı itirdim. Bir də aylılıb gördüm ki, usta divarı hörüb ucaldıbdı.

Padşah əmr elədi:

—Bu saat o arvad tapılıb dar ağacının dibinə gətirilsin.

Məmurlar axtarış arvadı tapdilar, meydana gətirdilər. Padşah ondan soruşdu:

—Bu şəyirdin ağlını başından alan sənin qolbağın olubmu?

Arvad dedi:

—Bəli.

Padşah dedi:

Elə isə kəndir sənin boynuna salınacaq. Cəllad çək bu arvadı dara! Arvad dedi:

—Padşah sağ olsun, bu işdə mən müqəssir deyiləm,

Padşah dedi:

—Bəs kimdi?

Arvad dedi:

—Müqəssir zərgərdi ki, elə qəşəng qolbaq qayırıb.

Padşah bir qədər fikirləşib, onun sözlərini təsdiq elədi, dedi:

—Doğru deyirsən, yerdə də olsa, göydə də bu saat zərgəri dar ağacının dibində hazır eləyin!

Məmurlar arvadı buraxıb zərgərin dalınca getdilər, bir azdan sonra onu çəkə-çəkə padşahın hüzuruna gətirdilər.

Padşah ondan soruşdu:

—Qolbağını sən qayırmışanmı?

Zərgər dedi:

—Bəli, padşahım.

—Bəs sən fikirləşməmişən ki, o gözəl olsa, baxanın gözləri qamaşar, əlindəki işləri çasdırar?

Zərgər padşahın sualına cavab verməyə söz tapmadı. Cəllad kəndiri halqalyıb onun boynuna saldı. Ancaq zərgərin boynu yoğun, başı balaca olduqından kəndiri saxlamadı. Ha elədilər, başı halqadan çıxdı. Cəllad gəlib təzim elədi:

—Padşah sağ olsun, zərgərin başı kiçik, boynu yoqundu, kəndir dayanmır, bilmirəm nə eləyim?

Padşah dedi:

—Bundan asan nə var ki?

—Bir nəfər başı böyük, boynu nazik adam tapıb kəndiri keçir onun boynuna, qurtarsın getsin!

Cəllad padşahın əmrini yerinə yetirmək üçün adamların içərisinə girdi, gözləri Loğmanın şəyirdinə sataşanda sevinə-sevinə qışqırıldı:

— Padşah sağ olsun, başı böyük, boynu nazik adami tapmışam.

Padşah dedi:

—Keçir halqanı onun boynuna.

Şəyird yalvarıb-yaxarıb müqəssir olmadığını dedikdə, padşah onun sözünü kəsdi:

—Boş danışma, müqəssir olub-olmamağının bizim üçün əhəmiyyəti yoxdu. Bizə yekəbaş, nazik boyun lazımdı. Cəllad, nə dayanmışan, assana bunu!

Loğman bu haqsızlığa dözə bilməyib irəli gəlib dedi.

—Padşah sağ olsun, sizing əmriniz doğrudu. Bunun boynu kəndirə keçirilməlidi. Ancaq o, mənim şəyirdimidi. Özümüz də sizin şəhərinizə qonaq gəlimişik. Hələ paytaxtın gözəlliyyini doyunca səyretməmişik. Bunu mənə bağışla. Qoy sizin sağlığınızı gəzib məmləkətinizə tamaşa eləsin.

Padşah Loğmanın sözlərini bəyənib dedi:

—Doğru deyirsən, qoca, afərin, onu sənə bağışlayıram. Cəllad, burax müqəssiri, qoy getsin.

—Cəllad kəndiri şəyirdin boğazından çıxarıb azad elədi. Onlar qayıdır mənzillərinə gəldikdə, Loğman dedi:

—Bu nə yaxşı şəhərdi. Qalib burda yaşamaq lazımdı.

Şəyird utana-utana başını aşağı salıb dedi:

—Yox usta, bir şəhərdə ki, yağla şorun fərqi olmadı, orda yaşamaq qorxuludu. Başımızı bədənimizin üstündə salamat saxlamaq üçün burdan getməyimiz məsləhətdi.

Loğman güldü. O saat o şəhərdən çıxıb getdilər.

---

Veb direktor: Betti Bleyer

Mətni yiğdi: Nərgiz Abadi

Veb üçün hazırladı: Ülviiyə Məmmədova

AZERİ.orga qoyuldu: oktyabr, 2003-cü il